

Hospitasiya 90 günədək

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əslisi + ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

Səyahət sığorta sənədi (*əslisi + surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əslisi + surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Dəvətnamə və /yaxud Hospitasiya haqqında müqavilə (*əslisi + surəti*)
- dil sertifikatı, ən az B1 səviyyəsi (*əslisi + surəti*)
- qalma müddətini tam əhatə edən** otel rezervasiyası və ya vauçer
- və ya**
- qalma müddətini tam əhatə edən** qeyri-rəsmi dəvətnamə, dəvət edən şəxsə dair məlumatlar və ünvan əks olunmaqla
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə, onun qüvvədə olan yaşamaq haqqında icazəsi
- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olmağınızla dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut
 - **İşləyən şəxslər:** iş yerindən elektron arayış **və ya** iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış
 - **Tələbələr:** (*əslisi və surəti alman və ya ingilis dilinə tərcümə və təsdiq ilə*) məktəb və ya ali məktəbə qəbul olmaqları haqqında sübut **və ya** təhsil artıq bitmişdirsə diplom və diploma əlavə

Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnmə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

Tarix _____

Ərizəçinin/səlahiyyətli şəxsin imzası _____